

## Ustacan Əhməd

© Azərbaycan Nağılları. 5 cilddə, 5-ci cild.  
Azərbaycan SSR EA Nəşriyyatı, Bakı - 1964

Biri var idi, biri yox idi, Ustacan Əhməd adlı bir kişi var idi. Ustacan Əhməd çox tənbəl adam idi. Ərindiyindən evdən eşiye də çıxmazdı. Arvadı onun tənbəlliyyindən lap cana gəlmişidi. Arvad bir gün xalasigilə getmişdi. Ərinin tənbəlliyyindən xalasına çox danışdı. Xalası ona dedi:

—Bacı qızı, get təzə çörək bişir. Bir neçə dənəsini qapının ağızından həyətəcən düz. Sora ərinə de ki, göydən çörək yağır. O durub qapıya çıxacaq. Elə ki, evdən çıxdı, tez qapını ört, bərk-bərk qıflla, içəri buraxma. Qoy getsin özünə dolanacaq tapsın.

Xalasının dediyi sözlər arvadın ağlına batdı. Ordan çıxıb evinə gəldi. Xəmir yoğurdu. Sac asıb, çörək bişirdi. Necə ki, xalası demişdi, kişisindən xəlvətcə bir qədər çörək bişirib qapıdan həyətəcən düzdü. Sonra üzünü ərinə tutub dedi:

—A kişi, göydən çörək yağır. Nə olar, dur get, bir-ikisini də sən gətir.

Ustacan Əhməd allah-allahnan yerdən qalxıb çölə çıxdı. Arvad o saat qapını örtüb qıfilladı. Ustacan Əhməd bir neçə çörək götürdü, qaydanda gördü qapı qıfllıdı. İtələdi, qapı acılmadı. Nə qədər elədi arvad qapını açmadı. Ustacan Əhməd işi başa düşdü. Bildi ki, arvadı onun tənbəlliyyindən cana gəlib, evə buraxmayacaq, əlacsız qalıb həyətdən çıxdı. Qonşuluqda bir ucuq kalafa var idi, orya gedib başının altını dik elədi, uzanıb yatdı. Bir də oyaniq gördü ki, milçək kül kimi onun üz-gözünə daraşib. Ustacan Əhməd milçəkləri qırmağa başladı. Düz qırx dənə milçək öldürdü. Qanaxıb getmək istəyirdi, bir də baxdı ki, iki siçan deşikdən çıxıb gedir. Yerdən bir daş götürüb atdı, siçanların ikisini də öldürdü. Bir öldürdüyü milçəklərə baxdı, bir də siçanlara baxdı, öz-özünə dedi: “Mən ki, yekə bir pəhlivanmışam? Niyə evdə oturub qalmışam?”. Düz bir ustanın yanına getdi. Bir dəmir papaq qayıtdırıb üstündə yazdırdı: “Bir şapalağa qırx ajdaha öldürən, bir daşa iki nəhəng yixan Ustacan Əhməd mənəm”.

Elə ki, papaq hazır oldu, başına qoyub yola düşdü. Az getdi, çox getdi, gedib bir şəhərə yetişdi. Ustacan Əhməd yaman yorulmuşdu. Şəhərin kənarında bir bağa girdi. Yenə də başının altını dik elədi, uzanıb yatdı. Ustacan Əhməd burda yatmaqdə olsun, sizə yeddi qardaş pəhlivanlardan xəbər verim.

Bu bağ yeddi qardaş pəhlivanların bağı idi. Onların qorxusundan bu bağa heç kəs girə bilməzdi. Yeddi qardaş o şəhərin padşahının pəhlivanları idilər. Haman yeddi qardaşın

kiçiyi bağa gəlmışdı. Birdən Ustacan Əhməd gördü. Ona yaxınlaşdı, baxıb gördü yekə bir adamdı, başında bir dəmir papaq var, papağın üstündə də yazılıb: "İki nəhəng yixan Ustacan Əhməd mənəm". Kiçik qardaş öz-özünə dedi: "Bu ki, belə qüvvətli pəhlivandı, durar məni öldürər. Gedim vaxt ikən qardaşlarımı xəbər eləyim".

Kiçik qardaş bağdan çıxıb, qardaşlarının yanına gəldi, əhvalatı onlara nağıl elədi. Qardaşlar qalxıb bağa əldilər. Ustacan Əhməd hələ də yatırıldı. Yeddi qardaş pəhlivanlar onun başındakı dəmir papağı, yazıya baxıb mat-məəttəl qaldılar.

Bu qardaşların Zöhrə adlı bir bacıları var idi. O da pəhlivan idi. Qardaşlar əhd eləmişdilər ki, bacılarını özləri kimi bir pəhlivana ərə versinlər. Böyük qardaş dedi: — Bundan yaxşı pəhlivan olmaz. Bacımızı elə buna verək, bizə köməkçi olsun.

Yavaşça Ustacan Əhmədi yuxudan oyatdılar. Ustacan Əhməd qalxıb oyana-buyana baxdı, yeddi pəhlivanı görüb ürəyinə bərk qorxu düşdü. Amma üzə salmayıb özünü tox tutdu. Qardaşların böyüyü dedi:

—Ey böyük pəhlivan, sən bura xoş gəlibsen səfa gətiribsən. Biz ölməmişik ki, sən quru yerdə yatıbsan. Dur evə gedək.

Ustacan Əhməd yeddi qardaş pəhlivanlarının evinə getdi. Qardaşlar onu başda əyləşdirildilər. Xörək yeyəndən sonra öz fikirlərini ona söylədilər. Ustacan Əhməd razi olmayıb dedi:

—Yox, indi ki, biz qardaş olduq, elə bacınız da mənim bacımdı.

Bu sözdən sonra qardaşların yanında, Zöhrə xanımın yanında Ustacan Əhmədin hörməti bir qədər də artdı.

Bəli, gün keçdi, ay dolandi, Zöhrə xanım yavaş-yavaş Ustacan Əhmədə bələd oldu. Onun nə yuvanın quşu olduğunu başa düşdü. Amma qız əhvalatı açıb əyan eləmədi.

Qardaşlar gecələr növbə ilə karvan vurmağa gedirdilər. Gün keçdi, həftə dolandi, novbə gəlib Ustacan Əhmədə çatdı. Əhmədin canına qorxu düşdü. Zöhrə xanım baxdı ki, Əhməd yaman qorxur. Gözlədi, gecədən bir xeyli keçəndən sonra Ustacan Əhmədə dedi: —Qardaş, sən evdə qal, bu gecə karvan vurmağa mən gedəcəyəm.

Qız pahlivan paltarını geyindi, keçindi, yola düşdü. Bərələri keçdi. Elə bir karvan vurdu ki, qardaşları hələ bu vaxta kimi belə karvan vurmamışdı. Qız Ustacan Əhmədə dedi: —Ustacan Əhməd, qardaşlarım xəbər alsalar, de ki, bu karvanı mən vurmuşam.

Qardaşlar gəlib gördülər evdə o qədər var-dövlət var. sayı-hesabı yoxdu. Dedilər: —Pəhlivan, bu karvanı sən vurdun?

Ustacan Əhməd dedi:

—Bəs mən vurmayanda kim vuracaqdı?

Qardaşlar onun igidliyinə aʃərin dedilər. Bu vaxtdan bir müddət keçdi. Günlərin bir günü bir özgə padşah bu şəhərin padşahının üstünə qoşun çəkdi. Padşah qardaşları yanına çağırıldı. Qardaşlar Ustacan Əhməd də özləri ilə aparmaq istədilər. Ustacan Əhmədin bağıri yarıldı. Üzünü qardaşlara tutub dedi:

—Məni bir tabuta qoyun, bərk-bərk sariyin, padşahın yanına elə aparın. Yoxsa acığım tutar, yolda adam-zad öldürərəm.

Pəhlivanlar bir tabut düzəldilər. Ustacan Əhmədi tabuta qoyub bərk-bərk sarıdılar.

Götürüb şahın yanına apardılar. Şah uzaqdan tabutu görüb bikef oldu. Öz-özünə dedi: “Yəqin yeddi qardaşlardan ölən vər”. Gözlədi, qardaşlar gəlib çatdilar. Soruşdu:

—Pəhlivalar, bu nədi?

Böyük qardaş dedi:

—Şah sağ olsun, buna bir şapalağa qırx əjdaha öldürən, bir daşa iki nəhəng yuxan Ustacan Əhməd deyərlər. Bunu tabuta onun üçün gətirdik ki, birdən acığı tutar, vurub adam-zad öldürər.

Padşah şad oldu. Pəhlivanlar atlanası oldular. Hərəsi bir yaxşı at mindi. Ustacan Əhmədi fikir götürdü. Nə eləsin, nə eləməsin? Üzünü padşaha tutub dedi:

—Şah sağ olsun, mənə gərək elə at verəsən ki, minənədə beli qırılmassisn.

Padşah fikirləşdi ki, “Deyəsən bu zor pəhlivandi”. Ona dedi:

—Yaxşısı budu ki, özün töyləyə get, hansı at xoşuna gəlir, yaxşıdı, özün seç min get. Ustacan Əhməd töyləyə getdi. Gördü töylədə elə atlar var ki, səmtinə getmək olmur, yerlə, göylə əlləşir. Qorxusundan heç birinə yaxınlaşa bilmədi. Göz gəzdirdi, gördü töylənin dibində bir sakit at görünür. Yavaş-yavaş bu at yaxınlaşdı. Gördü bu at heç tərpənmir. Barmağını uzadıb atın böyrünə vurdu. Gördü at qulaqlarını salladı. Əhməd baxdı ki, bu at xalis yabidi, özü də yük yabısı. Sevinib ürəyində dedi: “Yaxşı tapmışam. Bunu minib bir tərəfdə daldalanaram, dava qurtarandan sonra gələrəm”. Atın yüyənini tutub eşişə çıxartdı. Bir istədi minsin. Bir də fikirləşdi ki: “özüm minərəm, birdən tərpənər-elər yixilərəm”. Üzünü pəhlivanlara tutub dedi:

—Mən birdən sıçrayıb ata minsəm, qorxuram atın beli qırılsın. Siz məni götürün yavaşça atın belinə aşırın.

Yeddi qardaşlar Ustacan Əhmədi götürüb atın belinə aşırdılar. Ustacan Əhməd gördü at o qədər hündürdür ki, yixilsa beyin burnundan gələcək, yenə üzünü qardaşlara tutub dedi:

—Mən çox acıqlıyam. Atı sürüb gedəndə ayaqlarımla vurub evləri, imarətləri uçurdaram. Mənim ayaqlarımı yeddi qat kəndirlə atın qarnının altından möhkəm-möhkəm bağlayın.

Qardaşlar yeddi qat kəndirlə Ustacan Əhmədi atın belinə möhkəm sarıdılar.

Sən demə bu at yel atı imiş . Yel atının da xasiyyəti belədi. Nə qədər ki, dayanıb, yabiya oxşayır. Elə ki, üstünə minib yüyənin boşaltdın, daha üzünü görmə. Yel kimi uçar.

Bəli, elə ki, hər şey hazır oldu, qardaşlar yola düşdülər. Yel at da yüyəni boş görən kimi götürüldü. Ha orda, ha burda at Ustacan Əhmədi bir meşəyə saldı. Əhməd əl atıb ağacaların budağından tütürdü. At daha da ürkürdü. Ustacan Əhməd bir yekə ağacdən

yapışdı. Ağac kökündən qopub Əhmədin əlində qaldı. At daha da havalandı, meşədən çıxb, özünü düşmən qoşunun içini saldı. Ustacan Əhməd qışqırırdı:

—Ə, qoymayın, ə, saxlayın!

Ustacan adamları harayına çağırırdı ki, atı saxlasınlar. Qoşun əhli də elə bilirdilər ki, onları qırmağa gəlir. Ustacan Əhməd qoltuğunda ağaç, girdi qoşunun içini. Qoşun ağaç altında qalib qırılırdı. Hamı onu div hesab eliyib, hərəsi bir yana dağıldı. Ona kimi yeddi qaraş pəhlivanlar da gəlib çıxdılar. Baxıb gördülər ki, Ustacan Əhməd qoşunu dağıdır, “Ə, qoymayın” deyib meydanda atı o tərəfə, bu tərəfə dördəmləyir. Yeddi qardaş pəhlivanlar elə hesab elədilər ki, Ustacan Əhməd qoşunu dağıdır, gözü qızdığından onları tanımır. Atdan düşüb onun atının yüyənindən tutdular. Böyük qardaş yalvarıb dedi:

—Ay pəhlivan, biz sənin qardaşlarınıq, sənə köməyə gəlmışik. Amandı bizi qırma Ustacan Əhməd handan-hana özünə gəldi. Sonra lovğalanıb dedi:

—Yaxşı ki, atı tutub məni sakitləşdirdiniz. Yoxsa mənim ki, gözüm qızdı, heç kəsi tanımırıam.

Yeddi qardaş pəhlivnlar Ustacan Əhmədi ədəb-ərkanla atdan düşürüb padşahın yanına apardılar.

Padşah soruşdu:

—Nə oldu? Niyə dava eləməyib, tez qayıtdınız?

Pəhlivanlar Ustacan Əhmədi göstərib dedilər:

—Şah sağ olsun, biz qoşuna çatmamış Ustacan Əhməd qoşunun qırıb dağıtdı. Biz o vaxt yetişdik ki, meydan boşdu. Az qalmışdı bizi də qırsın.

Padşah dedi:

—Məni istəyən Ustacan Əhmədə xələt versin!

Ustacan Əhmədə o qədər qızıl, gümüş verdilər ki, sayı-hesabı olmadı.

Ustacan Əhməd xələti alandan sonra padşaha dedi:

—Şah sağ olsun, mənim bir kiçik səfərim var, izin versən gedərəm.

Padşah dedi:

—Səni tək buraxa bilmərəm. Qoşun götür, yeddi qardaşlarla bərabər get, yenə tez qayıt.

Ustacan Əhməd dedi:

—Mən böyük səfərlərə qılınc çəkib tək gedirəm. Belə kiçik səfər üçün qoşun mənim nəyimə lazımdı?

Padşah Ustacan Əhmədin cürətinə məəttəl qalib dedi:

—Pəhlivan sənin igid olmağını bu günkü qoçaqlığından bildim.

Ancaq səfərin şöhrətli olmaq üçün yenə özünlə bir qədər qoşun götür.

Ustacan Əhməd dedi:

—Padşah sağ olsun, sözünü yerə sala bilmirəm. Odu ki, özümlə qırx qarabaş götürəcəyəm, qırx da qul.

Padşah hökm elədi, yaxşı atlar gətirdilər. Qırx qarabaş, qırx qul atlandı. Ustacan Əhməd də yel atına mindi. Bit at da yəhərləyib yeddi qardaşlardan birinin yedəyinə verdi.

Ustacan Əhməd bunlarla yola düşdü. Az getdilər, çox getdilər, gedib Ustacan Əhmədin evinə çatdilar.

Qonşular bu cahi-cələli görüb Ustacan Əhmədin arvadına xəbərə getdilər. Arvad qapıya çıxbı, gördü əri Ustacan Əhməd bir cəlalla gəlir, gəl görəsən! Ustacan Əhməd arvadına dedi:

—Arvad, sən haqlı imişsən. Tənbəllik ki, var, adamın bədbaxlılığıdı, adımı paslandırır. Adam tənbəl olmasa dağı dağ üstə qoyar. İndi mən pəhlivan Ustacan Əhmədəm, dur gedək.

Ustacan Əhmədin əmri ilə qarabaşlar, qullar atdan düşdülər. Özləri ilə gətirdikləri təzə paltarı Arvada geyindirdilər. Gətirdikləri boş ata mindirdilər. Geri qayıdış qardaşlar olan şəhərə gəldilər.

Ustacan Əhməd padşahın yanında qaldı. Keflə-damaqla ömür keçirdilər. Göydən üç alma düşdü. Biri nağıl söyləyənin, biri nağla qulaq asanın, biri də kənardan baxanın. Siz deyin görək insafla böldüm, ya yox?

---

Veb direktor: Betti Bleyer

Mətni yiğdi: Nərgiz Abadi

Veb üçün hazırladı: Ülviiyyə Məmmədova

AZERİ.orga qoyuldu: oktyabr, 2003-cü il